



Eldar Həsənov
Təqəüdə olan baş ədliyyə müşaviri

Eldar müəllimlə əvvəllər şəxsi tanışlığım olmayıb. 1990-ci ilin aprel ayında bir məsələnin ədalətli həlli ilə əlaqədar Cəlilabada iki tanışını göndəmişdi. Həmin vaxt o, Gəncə Şəhər Məlis idarəsinin rəisi vəzifəsində işləyirdi. Xahiş olunan məsələ təqdim edərkən, oxuyub yenə bir neçə əlavə etdi."

Doğrudan da Eldar müəllimin məruzələrində yenilik ruhu hiss olunurdu. Özünəməxsus dixsiyası onun çıxışlarını daha da canlı və effektli edirdi.

İdareciliğin əsasları ilə əlaqədar mənim yaxından iştirakımla baş vermiş bir hadisəni dañışmaq istəyirəm.

1992-1993-cü illərdəki xaos vəziyyəti arxada qalsa da, 1994-1995-ci iller də ayrı-ayrı yerlərdə itaetsizlik halları baş verirdi. Qonşu rayonun kəndlərinin birində bu vəziyyət daha ciddi şəkil almışdı. Kənd sakinləri polis və prokurorluq işçilərinin qanunu çəgirişinə gəlmir, özbaşınalıq edirdilər. Polis rəisi istintaq zərurəti ilə əlaqədar iki nəfəri çəgirmək üçün, Qarabağ döyüşlərinde bərkədən-boşdan çıxmış üç polis nəfərini kəndə göndərir. Polis işçiləri çayxanada olan həmin adamları maşına otuzdurub şöbəye getirmək istəyərək, etrafda olan camaat toplaşın mane olurlar. Yaxında olan post patrul xidmətinin əməkdaşları işə qarışalar da mübahisə elbəyaxa davaya çevrilir, nəticədə çoxsaylı kənd sakinləri və polis işçiləri xəsarət alır. Hadisədən sonra kənd ağısaqqalları və nüfuzlu şəxslər işə qarışır və məsələ rəsmiləşdirilmədən barışq elan olunur.

15 gündən sonra Dağıstan Dövlət Şurasının sədri Maqomedeli Maqomedəliyevin imzası ilə Prezident Aparatına məktub daxil olur. Məktubda göstərilirdi ki, kənd sakinləri polis işçiləri tərefindən zorakılığa məruz qalıb, 17 nəfər yungül, bir nəfər isə az-əğr xəsarət alıb. Dağıstan Məhkəmə Tibb Ekspertiza Bürosu tərefindən verilmiş rəylər məktuba əlavə olunur. Baş Prokurorluq tərefindən CM-nin 168-ci maddəsinin 2-ci hissəsi ilə (səlahiyyət həddini aşmaqla bərabər zor göstərmə) başlanmış cinayət işinin istintaqı mühüm işlər üzrə müstəntiqə tapşırılır. Müstəntiq bir aydan artıq istintaq aparıb, 18 nəfər kənd sakinini zərərçəkmiş kimi tanır. Hadisədən xeyli müddət keçdiyinə görə polis işçilərinə yetirilmiş xəsarətlər ekspertiza rəyi ilə təsdiq olunmur. Bundan sonra cinayət işi heç bir səbəb göstərilmədən istintaqın davam etdirilməsi üçün Zaqtala rayon prokurorluğununa göndərilir.

İş materialları ilə tanış olarkən məlumat oldu ki, mühüm iş-

deyərlər, alt-üst etdiyi məruzəni yenidən işləməyi mənə tapşırıldı. Hansı məsələlərə daha çox fikir verilməli olduğunu yazılı şəkilde göstərdi. Mən düzü məəttəl qalmışdım. Bir gün de olsun prokuror nəzareti sahəsində işləməyən adam dəyərlə prokuror göstərişləri verirdi. Məruzəni hazırlayıb Eldar müəllimlə təqdim edərkən, oxuyub yenə bir neçə əlavə etdi."

Məruzəni hazırlayıb Eldar müəllimlə təqdim edərkən, oxuyub yenə bir neçə əlavə etdi."

İllər ötdü. 1994-cü ildə Eldar müəllim Baş Prokurorun I müavini, mən isə Zaqtala rayon prokuror vəzifəsində işləyirdim. Baş Prokuror yerində olmadığına görə bir günlük icazə almaq üçün, Eldar müəllimə zəng etməli oldum. Salamlasdıqdan sonra dedim: - Eldar müəllim, tanış olmasaq da, Sizi yeni vəzifəniz münasibəti ilə təbrik edir və bir günlük icazə istəyirəm. Eldar müəllim xoş ovqatla: -Ələmdar müəllim, mən Sizi çox yaxşı tanıyıram, dedi və icazə verdi. Onun dañışq tərzi və unutqan olmasına məni məmnun etdi.

1994-cü ilin oktyabr hadisələrindən sonra Eldar müəllim Baş Prokuror səlahiyyətlərini icra etməye başladı və 1995-ci ilin mart ayında Baş Prokuror vəzifəsinə teyin olundu.

Eldar Həsənovun respublikanın Baş Prokuroru vəzifəsinə təyinatını birmənalı qarşımıyan prokurorluq işçilərini iki məsələ düşündürdü.

Əvvələ, Eldar müəllim prokurorluq orqanlarında təzə adam olduğundan, bu orqanın çoxşaxəli, bəzən elmi yanaşma tələb edən işini və nəzaret sahələrini mənimsəyib rəhbərlik edə biləcəkdim!?

İkinci, gənc yaşlarından DİO-da müxtəlif vəzifələrdə çalışmış, prokuror nəzərətinin ağırlığını ciòynində daşmış bir adam idareciliğin əsasını deyişə biləcəkdim? (Hansı polis işçisine rast gelirdin Eldar müəllimlə yaxınlığından, tanışlığından, bir yerde işləməsindən danışındır.) İrəli gedərək bildirim ki, Eldar müəllim işgüzarlığı, insani keyfiyyətləri və istədiyi ilə qısa müddətə hər iki sualın, necə deyərlər, cavabını verdi və Baş Prokuror olmağa layiq olduğunu sübut etdi. Polisdən saxladığı yeganə vərdi, məsələlərə operativ yanaşması oldu.

Həmin dövrə Baş Prokurorluğun Təşkilat analitik idarəsində reis müavini isləmiş Əzizəga Həsənovun dediklərində: - "İlin yekunu ilə əlaqədar idarə reisi ilə birləkə mərzəni hazırlayıb Eldar müəllimə təqdim etdi. Kollegiyaya 2 gün qalmış bizi çağırırdı. Necə

lə üzrə müstəntiq bütün istintaq hərəketlərini yerinə yetirib, polis işçilərinin əməli sübuta yetirilib və onlara CM-nin 168-ci maddəsinin 2-ci hissəsi ilə ittihad elan olunmaqla barələrində hebs qəti-imkan tədbiri seçilməlidir. İşin istintaqını prokurorluğun müstəntiqi Ferrux Babayev təşkilatın tədbiri Nazim müəllime deyəndə qismən razılaşdırıldı. Birlikdə Eldar müəllimin qəbuluna getdi. Eldar müəllimlə görüşdə de eyni səhəne tekrar olundu. O, işdə heç bir istintaq hərəketi olma masının səbəbini bilən ki mi, telefonun dəstəyini götürüb, polis rəisi ilə danışdı. Adətən təmkinli və ağır hərəketlər ilə fərqlənən Eldar müəllim rəisələ əsəbi şəkildə danışaraq, təxminən aşağıdakılardır: - Biz səninle gənc yaşlarımızdan bir-birimizi tanıyıraq, çörək də kəsmişik. Lakin bu sənə haqq vermir ki, səriştəsizliyinin günahını başqalarının üzərinə atasan. Mən bu ölkənin Baş Prokuroruyam və ədalətli prokuror mövqeyi mənim üçün hər cür dost-tanışlıqdan üstünür. Eldar müəllim rəisə bir neçə ağır söz deyib, sonra Da-xili İşlər Naziri Ramil Usubova dənizdi. Mən onun təklifi ilə Ramil müəllimlə də görüşdüm. Ramil müəllim də məni məhribənləqlə qarşılıdı və qərarımı təqdir etdi.

Məlum səbəblərdən cinayət işi hadisədən 20 gün sonra başlanılmışdı. Xəsarətlərin kim tərefindən, hansı şəxsə, hansı şəraitdə yetirilməsini aydınlaşdırmaq mümkün olmadığından təqsirlilik dərəcəsini də müəyyən etmek mümkün deyildi. Qanunda nəzərdə tutulmasa da, bu əsasla cinayət işinin icraati dayandırıldı.

Təxminən üç ay keçdi. Şikayətlər səngimək bilmirdi. Qonşu rayonun polis rəisi və prokuror hər həftə gəlir, canyananlıqla işin aqibəti ilə maraqlanırdılar. Hər dəfə onlara izah edirdim ki, ki, çalışın şikayətlər az olsun. Mənim yanımı gəlməkdənə, birinci gün etdiyiniz kimi, şikayətçilərlə barışğa gedin. Növbəti dəfə yanımı gələn və barışqla bağlı heç bir real addım atmayan polis rəisi ilə bir qədər sərt danışaraq dedim ki, bir neçə üzləşmə hərəketi aparıb, sizin əməkdaşları məhkəməyə vermək və sənin haqqında lazımi tədbir görmək çətin məsələ deyil.

İki gündən sonra Baş Prokurorluqdan zəng edərək məni və müstəntiqi cinayət işini mərzə etmək üçün Bakıya çağırıldılar. Üç ay ərzində heç bir istintaq hərəketi aparılmayan cinayət işini götürüb, özüm Baş Prokurorun müavini Nazim Alahverdiyevin qəbuluna getdim. Xüsusi nəzaretə götürülmüş, şikayətçilərin ara vermediyi, qonşu dövlət rəhbərliyinin qarışlığı cinayət işini üç ay hərəkətsiz saxlamağın məsuliyyətinin ne dərəcədə ağır olmasına istintaq və prokurorluq işçiləri daha yaxşı bilir. Gənclik illərindən dəstluq münas-

bətində olduğum Nazim müəllim işi vərəqləyərən istintaq hərəketləri aparılmamasını qorub, həyecanla: - Ələmdar, sən nə etmisən? - dedi. Mən cinayət işi ilə əlaqədar mülahizərimi və nəzərdə tutduğum tədbiri Nazim müəllime deyəndə qismən razılaşdırıldı. Birlikdə Eldar müəllimin qəbuluna getdi. Eldar müəllimlə görüşdə de eyni səhəne tekrar olundu. O, işdə heç bir istintaq hərəketi olma masının səbəbini bilən ki mi, telefonun dəstəyini götürüb, polis rəisi ilə danışdı. Adətən təmkinli və ağır hərəketlər ilə fərqlənən Eldar müəllim rəisələ əsəbi şəkildə danışaraq, təxminən aşağıdakılardır: - Biz səninle gənc yaşımızdan bir-birimizi tanıyıraq, çörək də kəsmişik. Lakin bu sənə haqq vermir ki, səriştəsizliyinin günahını başqalarının üzərinə atasan. Mən bu ölkənin Baş Prokuroruyam və ədalətli prokuror mövqeyi mənim üçün hər cür dost-tanışlıqdan üstünür. Eldar müəllim rəisə bir neçə ağır söz deyib, sonra Da-xili İşlər Naziri Ramil Usubova dənizdi. Mən onun təklifi ilə Ramil müəllimlə də görüşdüm. Ramil müəllim də məni məhribənləqlə qarşılıdı və qərarımı təqdir etdi.

Məlum səbəblərdən cinayət işi hadisədən 20 gün sonra başlanılmışdı. Xəsarətlərin kim tərefindən, hansı şəxsə, hansı şəraitdə yetirilməsini aydınlaşdırmaq mümkün olmadığından təqsirlilik dərəcəsini də müəyyən etmek mümkün deyildi. Qanunda nəzərdə tutulmasa da, bu əsasla cinayət işinin icraati dayandırıldı.

Eldar müəllim dövlət və dövlətçilik məsələlərinə həssaslaşdırma yanaşındı. Geniş təfərruatına varmadan iki hadisəni nəql etmək istəyirəm.

1996-ci ilin əvvəllərində gece saat 1:00 radələrində bir vətənpərvər mənə zəng edərək hüquqi faktı söykənməsə də, dövlətçilik üçün mühüm əhəmiyyət kəsb edən məlumat çatdırıldı. Xeyli fikirləşdim. Məsələ mənim səlahiyyətim və imkanım xaricində, Respublika müstəvisində həll olunmalı idi. Hava məkanı ilə əlaqədar olan bu hadisə seher saat 7:8 radələrində baş verə bilərdi. Necə deyərlər, "bu gün tezdir, sabah gec" dilemməsi qarşısında idim. Saat 1:30 da Baş Prokurorluğun növbəti işinə zəng etdim. Növbəti dedi ki, Eldar müəllim işdən saat 22-də gedib. Sabah zəng edərsiniz. Dedim ki, məsələ ciddidir, sabahı gözləye bilmərəm. Eldar müəllimlə mütləq danışmaliyam. Həyecanla gözləyirdim. (Məlumat yalnız da ola bilər.) Heç 20 dəqiqə keçməmiş Eldar müəllim zəng etdi. Həmisi qaydada gümrah səsle salamlaşış kef-əhval soruşduqdan sonra, məsələnin mahiyyəti ilə maraqlanırdı. Aldığım məlumatı mərzə etdikdən sonra bildirdim

ki, məlumat yalnız da ola bilər, lakin dövlətçilik üçün əhəmiyyət kəsb etdiyimden, Sizi narahat etmisi. Eldar müəllim cavabında: - Düz eləmişən, dövlətçilikdə xırda məsələ yoxdur, - dedi.

Seher saat 10 radələrində Eldar müəllim yenidən zəng edərək: - Məsələn yüksək səviyyədə həll olundu. Sağ ol! dedi. Mən rahat nəfəs aldım.

Goranboy rayonunda işlədiyim ilk aylarda sərhəd məsələləri ilə yaxından tanış olarkən, bir neçə uyğunsuzluq və təhlükəli məqamlar hiss edib, fikirlərimi Eldar müəllimlə bələşdirdim. Eldar müəllim məni diqqətə dənizlərə, məsələnin şəxsən cənab Prezidentə mərzə edilməli olduğuna görə, öz fikirlərimi yazılı şəkildə çatdırmağı məsləhət bildi. Mən rayona qayıdış ibarət məktub yazdım. Lakin özümü sığortalamamaq məqsədi ilə prokuror "siyasəti və təcrübəni" işə salaraq məktuba aşağıdakı məzmunda əlavə etdim.

P. S. Hörmətli Eldar müəllim! Mənim bu dediklərim prokuror kimi konkret hüquqi faktlara deyil, vətəndaş kimi şəxsini müşahidə və mülahizələrimə əsaslanır. Xahiş edirəm nəzəre alasınız.

Bu əlavə ilə məktub hüquqi müstəvidən çıxıb, adı məlumatla çevrilsədə, Eldar müəllim məsələyə operativ müdaxilə edərək uyğunsuzluğun aradan qaldırılmasına nail oldu.

Müdriklik özündə bir çox elementi ehtiva edir. Ədalətli və savadlı olmaqla yanaşı sebr və təmkinli olmaqdır. Müdrikliyin əsas şərtidir. Eldar müəllimlə bu xüsusiyyətlər özünü daha qabarıl şəkildə göstəridi. Bir hadisəni nəql etmək istəyirəm.

1992-ci ildə Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bütün ölkə üzrə gücləri çatan qədər kütłəvi kadr dəyişikliyi etdilər. 1993-cü ildə Xalq Cəbhəsi hakimiyyətdən getdiğdə bütün rayonlarda eks proses-cəbhəçilərin hakimiyyətdən uzaqlaşdırılması başladı. Zaqtala rayonunda bir çox cəbhəçilərin vəzifədə qalaraq rayonun ictimai-siyasi həyatında iştirak etməsinə şərait yaradıldı. Həmin dövrə demək olar ki, hər gün Kütłəvi İnformasiya Vətənlərində bu və ya digər rayonda cəbhəçilərdən silah-sursat yığılması, evlərdə axtarış aparılması, barədə xəbərlər yayılırdı. Bəlkə də yeganə rayon idiki, Zaqtala belə məlumatlar yayınlanmadı. Bu o demək deyil ki, Zaqtala qanunsuz silah gəzdirən və saxlayanlara qarşı mübarizə aparılmadı. Əsala! Bu sahədə Zaqtala hüquqməhafizə orqanları daha ciddi mübarizə aparırdılar. Sadəcə olaraq biz gördümüz işləri gözə soxmur və "siyasileşdirmirdik".

(ardı gələn sayımızda)